

**Azərbaycan Respublikasının Gənclər Fondunun
Müşahidə Şurasının 6 iyul 2022-ci il tarixli
01 nömrəli Qərarı ilə təsdiq edilmişdir**

ƏLAVƏ 1

Azərbaycan Respublikasının Gənclər Fondu Gənclər təşkilatları üçün 16-cı qrant müsabiqəsi çərçivəsində mövzuların siyahısı	
№	Yerli layihələr
1.	Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş hərbiçilərin və qazilərin qəhrəmanlıqlarının cəmiyyətə tanıtılması, şəhid övladları və qazilərin fərdi inkişafı və məşğulluğuna dəstək istiqamətində təşəbbüslər
2.	İşğaldan azad edilmiş ərazilərə gənclərin qayıdışının təşviq olunması istiqamətində təşəbbüslər
3.	Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərlə bağlı gənclərin maarifləndirilməsi və Milli Prioritetlərin həyata keçirilməsində gənclərin rolunun artırılması təşəbbüsləri
4.	Gənclərin elmə həvəsləndirilməsi və gənc alimlərin işğaldan azad olunmuş ərazilər haqqında elmi araşdırmalarının stimullaşdırılması ilə bağlı tədbirlərin həyata keçirilməsi
5.	Gənclərin sağlam həyat tərzi (narkotik və psixotrop maddələrin, alkoqol və tütünün mənfi təsiri, sağlam qidalanma, velosipədlərdən istifadə və s.) ilə bağlı maarifləndirmə
6.	Gənclərin ekoloji maarifləndirilməsi və ətraf mühitin qorunması istiqamətində təşəbbüslər
7.	Gənclər arasında yol hərəkətinin təhlükəsizliyi üzrə maarifləndirmə
8.	Azərbaycan dilinin, tarixinin, mədəniyyət və incəsənətinin intellektual səviyyədə təbliğinə xidmət edən təşəbbüslər
9.	Gənclər arasında milli mənəvi dəyərlərin, ailə dəyərlərinin, əxlaq və etika normalarının təbliği

10.	Gənclər arasında peşə, ixtisas seçimi və karyera inkişafı üçün təlimlərin təşkili, onların məşğulluğunun təmin olunması istiqamətində xidmətlərin göstərilməsi
11.	Gənclər arasında sahibkarlıq fəaliyyətinin təşviq edilməsi, gənc sahibkarların (start-up) maarifləndirilməsi üçün təlim, forum, hakaton, müsabiqə və digər tədbirlərin keçirilməsi
12.	İnnovasiyalar, ixtiraçılıq və Dördüncü Sənaye İnqilabı sahələrində gənclərin iştirakı ilə tədbirlərin təşkili, gənclərin İKT sahəsində savadlılığının artırılması təşəbbüsləri
13.	Sosial müdafiəyə xüsusi ehtiyacı olan (valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olan, əlil və sağlamlıq imkanları məhdud, şəhid və məcburi köçkün ailələrindən olan) gənclərin cəmiyyətə inteqrasiyası
14.	Gənclər arasında intihar hallarına qarşı profilaktika, qısnamaya (bullinqə) məruz qalan gənclərlə işin təşkili
15.	Gənclərin fəvqəladə hallarda davranış, ilkin tibbi yardım, minalardan qorunma haqqında məlumatlılıq səviyyəsinin artırılması istiqamətində tədbirlər
№	Beynəlxalq layihələr
1.	İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan xalqının zəngin irsini sübut edən və bu səbəblə erməni vandalizminə məruz qalan maddi-mədəniyyət nümunələrinin, ətraf mühitə dəymiş zərərin qiymətləndirilməsi nəticəsində əldə olunan faktların beynəlxalq səviyyədə tanıtılması
2.	Vətən müharibəsi zamanı törədilmiş hərbi cinayətlər, vurulmuş zərər və işğaldan azad edilmiş ərazilərin məqsədli və geniş miqyaslı minalanmasının yaratdığı təhlükə və törətdiyi fəsadlar, I Qarabağ müharibəsində itkin düşmüş şəxslər haqqında xarici gənclərin və beynəlxalq ictimaiyyətin məlumatlandırılması
3.	Azərbaycan gənclərinin qonşu ölkələrin gəncləri ilə beynəlxalq mübadilələrinin və Azərbaycan gənclər siyasətinin ən yaxşı təcrübələrinin təbliği istiqamətində öyrənmə səfərlərinin təşkili